

Muğamımızın iki sütunu ile maraqlı söhbət

Onlar 32 ildir ki, birləkddirler. Bu illər erzində aqsaqal ustaddan tuluş, sehmayə yenice qədəm basan gənc xanəndəyədək, neçə-neçə senətçi müşayit ediblər. Neçə illərdir, bir yerde dünyani gozib-dolalar, neçə-neçə ölkədə milli müsələmizi təbliğ ediblər. Sad günlərində bir yerde şadalanıblar, el-ele verib pis günleri yola veriblər. Fəxri adları da eyni gündə alıblar. Bu səbəblerden, xalq artistləri tarzın Möhəlet Müslümova kamanzən Fəxrəddin Dadaşovdan müşahibəni də bir yerde götürdük.

- Siz instrumental ifaçılar arasında "Xalq artisti" fəxri adına laylıq görülen az sənətçilərdəniniz. Yəqin sizin üçün da gözəlmənmiş oldu...

Möhəlet Müslümov: Sözün düzü, fəxri ad almaq her sənətçinin arzusudur. Bu, bizim zəhmətimiz verilen qiymətdir. Doğrudan da hiss etdi ki, eziyətimiz yerde qaldırılmayıb. Instrumental ifaçı sənəti çox çətinlidir. Bir sənətçinin yetişmesi üçün 20 il lazımlı olur; əvvəl ibtidai, orta ixtisas müsələmə məktəbinde, sonra da konservatoriyada təhsil almış olursan. Üstə gel, uzun müdaddət yaşlı sənətçilərdən nəyise "oğurlamaq" böyük zəhmətə hasabına başa gelir. Ən başlıcası, bu senətə tanınmaq təzəbəşə gəlmir. İnanırmış ki, hansısa ifaçılıqlıda təhsil alırsı tələbə vaxtı tanınsın. Xanənde belədir ki, səsi var, 2-3 deşqən olduğunu, 3-4 ilin içərisində tannır.

Biz bu adları 20 il əvvəl də alişerdik. O zamanlardan biz Fəxrəddinləri dünyani gəzirdik. Azərbaycanda ilk dəfə bir Alim Qasımovun xaricdə diskli çıxmışdı, bir de Zəhid Quliyevlə bizim. Onda Zahid gənc xanənde idi, biz onu xaricə aparmadıq. O diskli biz Bakıya getirəndə, heç bilmirdilər bu, nə olan seydir. Oxutmaq üçün aparatura da yox idi. Çoxları ele biliirdi ki, vəgəldi. Fəxrəddinla men demek olar ki, Azərbaycanın ekşə ustad xanəndələrini müşayit etmiş. Alimin özü ilə o qədər məhsul bayramlarında çıxış etmiş ki...

- Artıq 32 ildir bir yerdesiniz. Bəlkə bu ittifaqın tarixçəsindən danışınınız?

Fəxrəddin Dadaşov: Biz 1979-cu ilde birlükde çıxış etmeye başlamışıq. Sabir Əliyevlə bir toy məcəlisində birlükde iştirak edirdik. Ele o vaxtdan başlıq bir yerde işləməye. Onda Möhəlet de, mən de Asef Zey-



nallı adına Müsiqi Texnikumunda işləydi. Sonradan xanəndələri müşayit etdi. Alim Qasımov xanəndəliyə başlayanda, ilk vaxtları onu da biz müşayit etmişik.

- Göz daymasın, nə yaxşı İndiyadək yola gedirsiniz?

F.D.: Mənə elə gəlir ki, eger 32 il birge işləməyi bacarılmışsa, bundan sonra da bir yerde olacaqıq.

- Müğən özü başdan-başa improvisasiya sənəti olduğunu görə, han xanəndənin də özünaməxsus ifa tarzı olur. Müxtilif xanəndələri müşayit edəndən çətinliklər yaranır mı?

F.D.: Çətinlik yaransa da, bir-iki dəfəndən sonra adam öyrəyir. Əsasən toyalar bize kömək edirdi. Ele bil ki, biz toyda məşəq edirdik.

M.M.: Çətinlikdən söhbət düşmüşkən, bizim teze-teze tanındığımız vaxtlarda gitara deyə düşməndən deye, bərdən-bire tar-kamançaya maraq azaldı. Tari futlyardan çıxarırdı, bize ters-ters baxırdılar. Diger tərəfdən, Bahram Mansurov, Hacı Memmedov, Memmedağ Muradov, Əhsen Dadaşov, Əhməd Bakıxanov kimi ustad tarzənlər o dövrə rehmete getmişdilər, ağsaqqalsız qalmışdıq. Ele bir veziyətə düşməndən ki, men tari atıb, gitaranı götürməliydim, Fəxrəddin da skripkaya keçməliydi. Aileni dolandırmaq lazımdı idi...

F.D.: Möhəlet arada gitara ile toyları gedirdi. Gedib-gelib ağlayırdı ki, "Ay Allah, mənim gül kimi sənətim var, bu qəder ezi-

yet çəkib təhsil almışam. Gündə 10 saat məşq edirdim, anam rehəmtik deyirdi, "bu uşaq axırdı deli olacaq", indi nə günahım var ki, məni gitaranın ümidiñə qoymusun?" Toy üçün sıfırlaşmış gələnlər deyirdi ki, "icazə verin, tari da getirim, hərənd tar da qələram".

M.M.: Allah Sevəvet Məmmədova qənfidən rəhəmti eləsin, o, bize çox kömək etdi. Kim toy üçün sıfırlaşmışdır, deyirdi ki, "men toyı trio ile gedirəm". Əgər gitara ilə oxumamı isteyirlərse, gəlmirəm. Bəlebelə, o çətinliklərə dözdür. Sonra gərdük ki, Saxavət toylardakı çıxışlarını kaset şəklində elden-əle görər. Hetta Rusiyaya gedəndə bu kassetlərinə görürdü. Bir dəfə Əlibaba Məmmədov mene dedi ki, "xəberin varmı, sendən böyükler de səni təqşid edir, balacalar da". İndi diqqət edənə görürəm ki, cavan tarzənlərin 80-90 fəzli menim qalğıını tekrar edir. Haqiqənən, bu, menim üçün böyük fəxrdır. Amma yaşlı oları ki, bunu danınsınlar. Özürləni ele aparanırlar ki, ele bil, atalarının malidir...

Bilirsinizmi, həmin barmaqlara, ölüme-məxsus ifalafara görə çox eziyyət çekmişəm. Bu, müğəndir, hansı formada istəsem, improvisə edə bilərsən. Amma görürən ki, yeni barmaqlar tapanda, yaşlılar dodaq bürz. Bu da təbidi. Ancad bir mesele də var ki, menim o boyda təhsilim var, klassik yolu biliyim. Fəxrəddin özü şahiddir, xaricdə olanda yalnız klassik formada çalırdı. Cünki ecbənilər müğəni klassik formada dinləsərlər yaxşıdır.

Bir dəfə, adını çəkmeyəcəyəm, Allah rəhəmti eləsin, tanınmış tarzəndi, Mədənyiyət Nazırlığında üstüme qışqırkı ki, "bu nedir, çıxbıb televiziyyada ağıllı galəni çairşan?" Bir dəfə de Franda jurnalist məndən müşahibə götürürəndə, gördüm Alimin haqqında qısa danış: na bilim, Alim bəlli eleyir, elədir. Dediim, "neçə yaşın var?" Dedi, 28. Dediim, Alim klassik formada oxuyandan, senin 2-3 yaşın vardi. San ne bilirsən, Alim neca oxuyur? Alim klassik formada oxuyanda tanınıb, sonra da öz oxu tarzını ortaşa qoyub.

Bu gün menim öz ifa yolum var, amma tələbələrimə klassik yolu öyüredim. Men özüm de qoynu otara-otara tar-çalmağı öyrənmişim. Atama deyirdim ki, "müəllim tapşırıq verib, məşq etməliyəm", deyirdi ki, "get, evveləcə yoncanı biç getir, ondan sonra da apar qu-



şey de deyim, 1994-cü ilde Hebib Bayramov rehmete gedəndən sonra meni AZTV-nin xalq çalğı alettəri ansamblına bedil rehber təyin etdilər. Bedil rehber təyin olunan kimi, vaxtılıq ansamblından gedənləri geri qaytarırdı.

- Siz bu gün gənc xanəndələri müşayit edirsiniz. Vaxtılıq ajadha ustadları müşayit edən sizlər üçün gənclərə öyrənətən çatın deyil ki?

M.M.: Gənclərdən söz düşmüşkən, men müğəm müsəbiqələrinə toxunmaq istəyirəm. Bu müsəbiqələr çox ehemmiliyətdir. Gənclər tanınmağa imkan verdi. Maşallah, çox istədildə gənclərim var. İflaları da meni çox qane edir. Kimin birinci, kimin axırıncı tətbiq tətbiqinin o qeder de fərgi yoxdur. Əsas odur ki, müğəmatımız yaşasın. Qoy, gənclərimiz buna görə ruhdan düşməsini.

Bu dəfə cavan vaxtlarımızda respublika üzrə müğəm müsəbiqəsi keçirilirdi. Orada Alimli biz müşayit edirdik. Alime ikinci yeri verdilər, başqa biri vardi, ona birinci yeri. İndi hamim adəmdan ses-sorą yoxdur, amma Alimin sorağı dünənnin o başından gəlin. O zaman Alimin özü de pis olmuşdu. Sözün düzü, biza de pis təsir etmişdi.

Götürək ele mənim özümü. Bizi dədə-babadan tərəkəmələr olmuşdur. Mən özüm de qoynu otara-otara tar-çalmağı öyrənmişim. Atama deyirdim ki, "müəllim tapşırıq verib, məşq etməliyəm", deyirdi ki, "get, evveləcə yoncanı biç getir, ondan sonra da apar qu-

zuları otar". Baxırdım ki, tar-çalmağa vaxtın yoxdu, quzu otarmağa gedəndə, tarımı özümə apardırdım. Atamın imkanı yox idi ki, menim üçün xüsusi müəllim tutsun. Amma telebə yoldaşları vardi ki, xüsusi olaraq Əhsen Dadaşovun, Hacı Məmmədəvən yanında hazırlanırdılar. Lovğalıq çıxmasın, indi hani onlar?

- İndi ifaçıların, söhbət tarzən və kəmançələrdən gedir, çalğılarını bəyanlışdırın?

M.M.: Yaxşı ifaçılar var, indikər bir az çoxbilmərdir. Bir de görürsen, dərsda qızışırıram, bili saat çalışırıram. Cib telefonunu quraşdırırsın, seher de getirib hemin çalğı qoyur qabağırmı. O vaxt bəle texnika harada idi? Müəllim bir dəfə başa salırdı, deyirdi, get örenir. Bir dəfə eserlikdəydim. Herbi hissəm Bileceri evimizə yaxın idi. Atam gelib dedi ki, "bu gün filanşın玩具 toydur, Əhsen Dadaşov gelecek, gələ biləsən, gel". Gəldim komandırın yanına, amma ev getməye icazə vermedi. O boyda Əhsen Dadaşov toyə gele, onu buraxmaq olar? Saat 8 idi, gördüm, toyu səsi gellir. Dayana bilmediim, hasardan hoppabın qaḍdım "samovolka" ya. Toyxanaya girdim, gördüm, Telet Bakıxanov, Əhsen Dadaşovdan, bir de Hacıbaba Hüseyinov. Əhsen çala-çala ağlayırdı. Men de ona baxıb ağlayırdım. Əhsenin her barmaqını gözümüzlə yeyirdim. Bir de baxıb gördüm ki, saat 12-ir. Hissəye qaydında tutub 15 sutka verdilər.

F.D.: Möhəlet ne deyir, özü biler, men indiki cavandaların naraziyim. Əhsen Dadaşovun rənglərinə görüb başına oyun açıralar ki, improvizasiyadır. Ele bilişlər ki, uşaq başı qatırlar, da demirler, bu senetdən sonra qapırtmışıq. Ve yaxud, "Əraq" şəbəsini rıtmle çatın deyil ki?

M.M.: Gənclərdən söz düşmüşkən, men müğəm müsəbiqələrinə toxunmaq istəyirəm. Bu müsəbiqələr çox ehemmiliyətdir. Gənclər tanınmağa imkan verdi. Maşallah, çox istədildə gənclərim var. İflaları da meni çox qane edir. Kimin birinci, kimin axırıncı tətbiq tətbiqinin o qeder de fərgi yoxdur. Əsas odur ki, müğəmatımız yaşasın. Rengi gerine "Lezginka" çalanı görmüşüm.

M.M.: Əshi, cavandılar da. Men özüm cavandılıqda çalıqlıqla qulaq asanda, indi deyirəm ki, filan şeyi eləmək olmaz. Yaşlaşıqlıqda kamilleşəcəklər.

- Bu qədər ki, xanəndələri müşayit edirdiniz, onlardan hansı ilə İsləmək çətin?

F.D.: Hacıbaba Hüseyinov. Rehmetlik Hacıbaba müğəni çox derindən biliirdi. Bir de görürsen, ele bilişlər qədər improvizasiyadır. Çəş-baş qalrırdı ve özü de teleb edirdi ki, geri qalma. Bir az gecikdən sonra fərgi gələrəm, baxırdı. Hacıbaba Hüseyinov, Əhsen Dadaşovdan, bir hirslenirdi ki. Özü de rehmetlik yaranıb soyüşün idli...

M.M.: Rengi gec çalan kimi, başlayırdı ağızda calmağı.

- Möhəlet mülliim, bayaqdan fikir verilən, Fəxrəddin mülliime ağız açmağa imkan vermediyim...

M.M.: Fəxrəddin danışmaqla arası yoxdur. Herdən özüm zarafatı deyirəm ki, qorxma daniş, men tərcümə ederem...